


Animasiya - öz içindəki xətti tapanların sənəti



Multiplikasiya və animasiya nümunələri kinematoqrafdan çox-çox əvvəl meydana gəlib. Hərəkətin şəklini çəkmək cəhdləri hələ qədim dövrün qayaüstü rəsmlərində özünü bürüze verib. İlk bəsit multiplikasiya nümunələri isə XIX əsrde meydana çıxıb. Belçikalı fizik Jozef Plato, avstriyalı həndəsə professoru Simon fon Stampfer və digər alımlar, ixtiraçılar təsvirlərin ekranda hərəkət etməsinə nail olmaqdan ötrü fırlanan disk və ya rəsmli lətdən, güzgülər sistemindən və işq mənbəyindən istifadə edirdilər. Bu gün animasiyanın kinematoqrafik, rəsmli, fələş, kadraltı, kukla, plastilin, qum, üçölçülü kompüter animasiyası kimi növləri var.


Azərbaycan animasiyasının yaşı çox olmasa da, kifayət qədər zəngin tarixi var. Ölkəmizdə animasiya necə inkişaf yolu keçib, dünya animasiyasında hansı müasir tendensiyalar müşahidə olunur? Azərbaycan Kinosu Günnü ərafləndə bu kimi suallarla animasiya ustalarımız Elçin Hami Axundova və Cavid Əhədəvə müraciət etdik.

Animasiyamızın alman pionerləri

Elçin Hami Axundov: "İlk animatorlarımızdan olan Qəzənfər Xalıqov, Cabir Zeynalov, Ənvər Mirzəyev və Məqomed Məqoməyevlə işləmişəm. Onlarla səhəbtərə əsnasında iki alman animator haqqında da eşitmışdım. Alman animatorlar 1933-cü ildə ilk animasiya filmimiz olan və xaricdən alınmış yeni neft avadanlıqlarının işində bəhs edən "Çat" sənədlə animasiya filminin çəkilisində də iştirak etmişdilər. Azərbaycan animasiyasına töhfələri olsa da, təəssüf ki, adları heç bir mənbədə qeyd edilməyib. 30-cu illərdə repressiyaya məruz qalıb Qazaxistana sürgün ediliblər. Bədii animasiya filmimiz olan "Əhmədin beləsi"nin, sehv etmirməsə, plynokası qalmayıb, "Çat" filminin plynokası isə qalıb..."

Adın əhəmiyyəti varmı?

Animasiya canlanma deməkdir, multiplikasiya çoxalma. Multiplikasiyanı, sadəcə, bir tamaşaçı və ya bir mütəxəssis kimi sevən hər bir şəxsi belə bir sual maraqlandırmaya bilmez: bizim bu sənətə aid tariximizdə hansı daha çoxdur – canlanma, yoxsa çoxalma? Əlbəttə, sual özündə animasiya qanunlarının təyinindən savayı daha dərin mətləb olan ümumilikdə sənətə yanaşmanı nəzərdə tutur. Azərbaycanda multiplikasiya və animasiya paralel gedib. 90-ci illərdə çizgi filmi ifadəsi dəb düşmüşdü. Elçin müəllim dəyir ki, bu düzgün anlayış, ifadə dəyil. Cizgi qrafik işə deyilir. Ən düzgünü animasiyadır, yəni canlandırma. İstənilən əşyani canlandırmaq olar.



Bu sahə nələrdən keçib?

Elçin müəllim 60-ci illərdən bəri animasiyamızın müxtəlif dövrlərinin şahididir. Təbii ki, müəyyən müqayisələr edib, hansısa qənaətlərə gəlməmiş dəyil.

"...Məyusluq hissi xeyli dərəcədədir. Çünkü mən 2000-ci ildə "Azanfilm" studiyasının direktoru təyin edildim və o studiyanın rəhbəri olduğum 12 il ərzində animasiyamızın inkişaf ritmini davam etdirməyə çalışdım, amma bu na şərait yaranan olmadı. Ona görə ümumilikdə kinomuz və xüsusən də animasiyamız tənəzzül nöqtəsinə gəlib çatdı. Onsuz da 90-ci illərdə animatorlarımızın hərəsi bir tərəfə dağılmışdı. Dolanışqlarını təmin etmək üçün animasiyaya aidiyəti olmayan fəaliyyət sahələrinə üz tutmuşdular. Halbuki, hər biri bacarıqlı və təhsilli animator idi. O illərdə yaxşı ki "Azanfilm"in direktoru Aydin Abdullayev vətən-pərvər, imkanlı insanların bu sahəyə müəyyən dəstək olmasına şərait yaradırdı. 90-ci illərin əvvəllerində bir neçə film onların təqdim etdiyi vəsait hesabına çəkildi. Ümumiyyətlə, həmin dövrde bu sənətə diqqət olsaydı, animasiyamızı çox irəli apara bilən kadrlarımız kifayət qədər idi. Mənim özümün də kurslarımdı.

Yaradıcılıq, bilirsiniz, harda qurtarır? Rejissor, rəssam, operator, bəstəkar və aktyor, bizim sahəmizdə animator. Bunların arasındada yaradıcı əlaqə itəndə ortaya layiqli iş çıxmır. Animator çox nadir bir sənətdir, o həm aktyordur, həm də rəssamdır. Ondan sonrakı mərhələni işleyən rəssamlar texniki rəssamlardır – cildci rəssam, kontur rəssamı, rəngkar



rəssam – bunlar texniki işçilərdir. Animator isə sərf yaradıcı şəxsdir.

Milli animasiyanın inkişafına aid program təqdim etmişdim. Program bundan ibarət idi ki, kastinq keçirib 20 nəfəri qəbul edirik, iki il

"Milli animasiya filmləri folklorumuzu, dilimizi, mədəniyyətimizi də düzgün şəkildə mənimseməyə köməkdir. Uşaqlar belə filmlər sayəsində daha mükəmməl təfəkkürlü insan kimi böyüyüb boy-a-başa çatarlar..."

ərzində onlara animasiya sənəti ni öyrədirik, kurs tamamlanandan sonra biz onlarla tammetrajlı filmlər, ya da silsilə filmlər çəkməyə başlayırıq. Çünkü kino bazarlarında 5-10 dəqiqəlik film keçərlər dəyil, ya gərək silsilə film olsun, ya da tammetrajlı. Bu daha effektli olur. Amma imkan yaradılmış, vəsait ayrılmadı ki, o kurslar açılsın. Halbuki, kurslar fəaliyyətə başlasayıd, indi bizim çoxlu yeni nəsil animatorlarımız olardı. Uşaqlar onların ərsəyə gətirdikləri filmlər sayəsində daha mükəmməl təfəkkürlü insan kimi böyüyüb boy-a-başa çata bilərlər. Cün-

ki milli kadrların ərsəyə gətirdikləri animasiya filmləri sayəsində folklorumuzu, dilimizi, mədəniyyətimizi düzgün şəkildə mənimsemək imkanları olar. Azərbaycan dilində animasiya filmləri uzun müddət çəkilmədiyinə görə uşaqlarımız türk, rus, ingilis dilində animasiya baxmalı oldular.

Mən çox şadam ki, yeni mədəniyyət nazirimiz Adil Kərimli bu sahəyə diqqət göstərir. İnanıram ki, başlanan işlər davamlı olacaq. Bu inama möhkəm zəmin var...".

Memarlıq və ədəbi abidələrin miniatür konstruksiya fiqurlarının hazırlanması, uşaqlar üçün "Özün düzəlt" kitablarının tərtibi ilə də məşğul olan Elçin Hami Axundov animasiya festivalının təkcə Bakıda deyil, bölgələrdə də keçirilməsini, animator kurslarının təşkil edilməsini arzulayır.

Canlandırma sənətində canlı insan əlinin rolü

Animator Cavid Əhədəvə animasiyanın yeni tendensiyalarına misal kimi 2D formatı ilə 3D formatının bir-birilərə uzlaşdırılaraq tətbiqini, həmcinin animasiya elementlərindən bədii kinoda istifadəni qeyd edir. Vurğulayır ki, kompüter qrafikası ilə animasiya arasında fərqli unudulması halıları ilə tez-tez qarşılaşmamız təsəssüf doğurur, başqa sözə, animasiyanın eskizi, fiquru, əşyani canlandırma sənəti olması arxa plana atılır. Animasiya elə bir janrıdır ki, onun qanunlarına uyğun təxəyyülə malik yaradıcı şəxs hər hansı məhdudiyyətsiz bütün ideyaları reallaşdırıa bilər. Halbuki, məsələn, sənədli və bədii kino haqqında bunu deyə bilmərik.

Animator deyir ki, əvvəllerə animasiyada ekler metodundan istifadə olunurdu. İdeya ondan ibarət idi ki, əvvəlcə əsl aktyorlar çəkilir, sonra animatorlar kadrları əl ilə kağıza köçürür, kadrların konturları çəkilir və yenidən lente alınır. Bu üsulla gözəl sənət nümunələri ərsəyə gətirməkdən savayı, hərəkəti ekrana, ekranдан tamaşaçıya ötürmək prosesi xeyli dərəcədə sadələşdirilirdi. Müasir dövrdə bu metodu kompüter texnikası əvəz edir. Burada imkanlar daha genişdir və daha məraqlı, daha baxımlı işlər ortaya qoymaq olar.

Nəticə olaraq, şübhəsiz ki, bütün peşəkar, zövqlü, duyğulu animasiya ustalarının bu sənətə yanaşmasını ifadə edərək bildirək ki, animasiya karandaşla xətlər çəkmək demək dəyil. Animasiya bu işlə məşğul olan şəxsin öz içinde gizlənib qalmış xətti tapıb açıb göstərmək bacarığıdır. Bu bacarıq olmasa, yalnız ağıllı və dərrakə ilə çəkilən xətlər heç bir hekaya danişmayaçaq. Bu mənada virtual realliga aludəciliğin baxovuna düşməmək vacibdir.

Samirə Behbudqızı